

**O**, dünyaya geləndən sonra bir-biri rıns döymüşdi. Səbəb onun gəlisi deyildi. Tanrı ayrırdı. Sörqoş ilə dəfə qurulan və 23 ay mövjud olmuş Azərbaycan Xalq Cümhuriyyəti Respublikası süqut uğradılmış və ölkə bələvələrin "Qırımız imperiya" tərəfindən işgal olunmuşdu.

Şamaxıda da vəziyyət ərəkəçən deyildi. Belə bir vaxtda varlı-hallı nəsildən olmuş Məmməd kişiinin ocağında bir oğlan dünyaya geldi. Adını Hacı qoydular. Kimsənin alınma gəlməzdi ki, vaxt galəcək bu körper tarçalanların təci sayılacaq. Hacı elini tərəf simləri bacalanın ürəyindəki "şari sim" hələ titrətməmişdi. Çünkü tarçalmaq şəkəri olan atası Məmməd kişi simləri dil tapşırıyan oğlundan narazı qalmış, "sandan bir şey çıxmaz" hökmüňən vermişdi.

Lakin 4 il sonra 11 yaşlı Hacı artıq an genç solist kimi Azərbaycan Dövlət Xalq Çalgı Alətləri Orkestrində çalışırdı. Bakıda özündən yaşça böyükler bir sirada dayanmaq onu qorxutmurdu. 3 il idı böyük şəhəre galmışdı. Amma get-geda Bakıya alışdı. Əmisi Hüseynin sayəsində paytaxta gələn və galəcək tələyin bütünükü buraya bağlanacağını irləcən ağına gatırımdı Hacı. 1929-cu ilin soyuq qış gündündə emisi ona alıb bağışlığı tərəfə yarım əsrən artıq müddətə yoldaşlıq edəcəyini də gürən eləmirdi.

Sını düşmən axtarışına çıxan Şura hökuməti gec-üz Məmməd kişiigilə de galib çıxacaqdı. Sabah mal-mülkünlərin elindən alınacağı hadisəsi üzən Məmməd kişi har şeyini unudub, gecəleyə arabaya doluşub. Bakıya panah gatırımda görür çıxış yolunu. Şamaxıda topdağıtmaz mülkü, mal-qara sürüsü, əkin-biçin sahəsi ona aile şəhərdə Kirayenin yaşamış mecburiyyətindəydi.

Belə bir vaxtda orkestrde çalışıran balaca Hacının qazandığı pullar allərindən tutur. Uşaqdan "bir şey çıxmış", ailənin guman yerinə dönmüşdü. Qarşıdaşa da ha ciddi sınaqlar durdurdu. Məmmədovlar ailəsi xoşgəzənlər həyalların xifitindən aylıb kasıbılıqla bənşənəga macəl tapmamış faciə qapını kəsdiridir. 1936-ci ilde Məmməd kişi avtomobil qəzəsi nəticəsində heyadın köçür.

Ailənin ağırlığı bütünükü Hacının cümləyin düşməndə. O, bu yükü çəkməye qadir olduğunu sübuta yetirmək üçün gece-gündüz çalışır. Bir il sonra orta məktəbi bitirib konservatoriyaya qəbul olmaq istəyəndə doğmalarının qıraqlığı üzərədir.

"Nesil-kökümüzdən müsiqiçı çıxmayıb, ayıbdı. Həm də atanın torpağı sıcamayıb, eşidən-bilen na deyr" söyləyənlərin sözünü yere salırmış. Arzusunu içində böyüdə, tərədnə ayrılmış.

17 yaşından solo çıxışları dıqqəti çeken Hac: eyni zamanda filarmoniyaların sahəsində Zülfü Adıgözəlov, Hüseynəqə Hacıbabayıv, Həqiqi Rzayeva, Cahangir Talışinskaya, Ələvət Sadıqov kimi görkəmlə xanəndələrin müsəviyyatılı da yadda qalır. Mahz buna görə 1938-ci ilde Moskvada keçirilən Azərbaycan madaniyyətin öngünlündə iştirak edənlərin

kimdə təcəccüb doğurmur.

Bir il sonra gənc tarzən yolu nənə Moskvaya düşür. Bu sefor xalq çalğı alətləri ansamblının Ümmitliqax baxışında iştirak etmek üçün. Onun növbəti sefərində oxdan təbib yanaşır. Yalnız Üzeyir baydan savayı. Bunun sebəbəsi dahi bəstəkarın onu evləcəndən yaxınlaş tanımaması idi. Başlıydi. Amma Azərbaycan nümayəndə heyetin rehberlik edən Məmməd adı Abdullayev-Hacı haqqında dediyi xoş sözər Üzeyir bayı xatircəm eleyir. Müsabiqə zamanı genc tarzən adı-sənə həmkarlarıyla bir si-

min könülü vurulduğu qızla aile qurmasına sıpar çəkir. Konservatoriyada ali təhsil saymayı qız evi Hacığın elçilərini altı-yeddi dəfə geri qaytarır. İki belə görən tarzən Aliye xanımı məhəbbəti yolunda bütün eziyyətlərə qallaşla bələciliyin sübütə yetirir. O sevdiyi qızın təhsil aldığı Tibb institutuna üz tutur. İmtahanlardan uğurla çıxbıb tələbi adını qazanır. Bundan sonra Aliye xanımın atası inadından el götürməli olur, qızının razılığını verməkdən başqa olıcı qalmır.

1944-cü ilde Hacı Məmmədov özləri kimi əslən Şamaxıdan olan

yazılır. Hacı Məmmədov səfərlərindən ləyikliliklə bəhərolasına yad təsirindən, konar meyllərdən qoruya, tarın və heç şübhəsiz milli musiqimizin təsəssübünə çəkən sənətək kimi yaşıdır. Onun ömrü 61 il sürdü. Gərdiyü İşlər, emel-lərsə onillər, yüzillərə bas edar. Nasıllarından-nasılara keçəcək, öyrəniləcək, sevilecək, heyrləndirəcək, irsi bunu deməye esas verir. Qızıl fonda saxlanılan lənt yazıları - "Segah", "Çahargah", "Şur", "Bayati Şiraz", "Çobanbəyati", "Orta Mahur", "Zabul" müzəqəmləri, təsnifləri, xalq və bəstə-

xidəti axar-baxarı evlərindən çıxıb bayram şənliyinə getmişdir. Toplaşanlar atasından tərəf bir şey çalmağı xahiş etmişdi. Məmməd adı kökləyib, sinəsində qalırmış istəyendə məhəllədə tarzən kimi məşhur Cəlil galib çıxmışdı. O, adıyla tarıqötür "bax, belə caralar" deyəndə Məmməd kişi part olub mizrabı yəri qoymuşdu. Atasını hamidən güclü şərəfə Hacı onun möglübütüyə barışmaq istememişdi. Ürəyində sənət tarzən olacağın söz vərmişdi.

17 il sonra Hacı tarzən Cəlil İranda rastlaşdırıldı. Birinci qastrolda, ikinci gürzən dälincə oralar da çalıb-çırıqlaşdırıldı. Tehran, Təbrizi dolab, növbəti dayanacaqda - Şəhpurdə konsert veren Hacı əsədən Cəlilin üz-üzə gəlmədi. Cavanlığına baxmayaq puxtə çalışlığı həmkərin əvəsunlaşması. Onur "Orta Mahur"undan doymayaq. Cəlil yaxınlaşır, "oğul, hərələsan, kimlərdən" sənələnəldiğən cəvadın tutulmuşdu. Qarşılarında bir vaxt ədəyə yerində oturduğdu Məmmədin oğluydu. Amma Cəlildə də ədalət nəsa qalmamışdı. Zamanın üzü-döndəkləy vaxtla meydən sələyan tarzən sənki qol-qənatdırı qırımsı. İndi o, bir parça cörək üçün tərk-i-vətan olan, xıffet, möhnət və nisgildən bükülmüş qocaya dönmüşdə. Hacının çox təsirləndirən bu sənətə uzun müddət yadından çıxmadi.

Növbəti unudulmaz tarixə 1929-cu il fevralın 8-i idi. Əmisi-nin aldığı tarıqəməyə, dəha doğrusu öyrənməye başladığın gün, ilk mülliətli rədiōa diñliyi və tək-rarlaşaqlı çalışdıqları müsəvirlər idi. Sonra Hacı özü mülliət oldu. Dərs dedi, davamçılar, heyvanlar yetişdirdi.

Tar Hacının, Hacı tarın rəmzi-ne çevrildi. Onu tarixin yaddaşın da saxlayan tarın sayəsində Hacı Məmmədov rus və Avropa bəstəkarının əsərlərini tərəfə ifa edən ilk sənətək kimi də tarixi döşüb.

O, tek bununla yox, digər yaradıcı işləriyle de yəniliklər imzayaşdırıb. Məsələn, tərəfə gatırıdı ifaçılıq texnikasıyla bu əletin neyə qədər olduğunu isbat edib. Hərçənd ömrünün son günündə belə ustəd tarzən elində muma döndərdiyi əletin min bir sırriñin hələ yarısına vəqif olmadıq dili getirmişdi. Tar onun necə deyərənər ciyəparasıydı. O, hətta ölüm yatağında da tarzəndən qırınanı gətirdi.

Hacının qənətindən gərə sənətək, adını çəkmək istəmədi-miz ermeni kamancalaşan hələ canının tapşırışmış, aləti satmaq üçün el-ayaqda düşən arvadının həyəsindən bəter dağ çəkmişərələ bilinməzdi. Bir müddət əvvəl gəzən qarşısında bərənərə bərənərə ona pis təsir etmişdi. Belə bir aqibəti tarına arzulamağın Hacı son nefəsə dənə-dənə "ondan müjağat olun" deməyi lazmı bildi. Kim bilər biləkə də hamən anlırdı böyük sənətəkən gözləri qarşısında dəha hənsi lővhələr canlanırdı.

Nədənə mənə elə gelir o maqamda Hacı tarıqəməyə qərar verdiyi gün mütləq xatiriyardı. Bu, 1927-ci ilin noyabrın 7-ə təsadüf edən, heç vaxt yaddaşın dan silinmeyecek tarixidir. Həmin gün atası Məmmədə Şəma-

# Bir Hacı vardi...

Həm böyük tarzən idi, həm də mahir cərrah



rada uğurlu çıxışı münsiflər heyətini razi salır. Ən qızın məmən qalarından birise qəbab sıradə eyleşib onun ifasına maraqla təmaşa edən Üzeyir bay olur.

Hacının barmaqlarından süzülen "Orta Mahur" müzəqə, "Fantaziya" və "Lezginka" oyun havaları alıqlıqlarla qarşılıqlı. O, Bakıya qazandığı mükafatla əldə döyüyür. Bundan sonra heyatın uğur zolağı başlayır. Radio dalğalarında tez-tez ifası seslənir, filarnomianın sahəsində davamlı çıxıqları olur. 1941-ci ilde o, ilk defə SSRİ serhdələrindən kənara çıxır. Yaver Kələntərli, Əlibəy Abdullayev, Qılıman Salahovla birge İranda qastrol konsernləri verir.

İşədələr tarzən kimi məşhurlaşması şəxsi heyatda da onun dadına çatır. Mühərbi başşaydan da çığır vereqə alan Hacının filarmoniyada sonuncu saydıgı konsertdə çıxış xilas edir. Həmin axşam onun tarının dərd-qəm yığan səsi Yaver Kələntərliyin üzərələr sizlədən iniltili avazına bənəlib könülləri riqətət getirir. Bu sahəndən təsirlənən respublikanın herbi komissarı "belə iştədidi canavar döyüşə gəndərmek rəvəy" qərarına gelir.

Amma Üzeyir beynin məsləhəti və xeyir-duasıyla konservatoriyada ali təhsil almaq başlayan Hacı növbəti sinəqadada tövsiyələr məsələsi qoyur. Hətta, eksine mane olur desək, düz gələr. Çünkü tarzənləyi, konservatoriyada oxumağı ilk görüşdən bir könüldən

necablı bir ailənin qızıyla ailə qurur. Bir izdivacı bari - Nadir, Tahir və Camile dünyaya gəlir. Aliye xanıma sevgisinə həyaldə her şəyden üstün tətən Hacı ömrünün sonunadək ailesinə sadıq qalır.

Maraqlı məqamlardan biri də odur ki, zərən həkim on tarzən sonradan bu peşəye vurğunluğunu neticəsi kimi uzun illər müsiquylə yanaşı, sehiyyə sahəsində dərələşir. Hətta o, sırvı hakimlikdən vaxtılıq çox nüfuzlu 5 sayılı xəstəxananın rehbər vəzifəsinə atıb. Məsələn, tərəfə gatırıdı ifaçılıq texnikasıyla bu əletin neyə qədər olduğunu isbat edib. Hərçənd ömrünün son günündə belə ustəd tarzən elində muma döndərdiyi əletin min bir sırriñin hələ yarısına vəqif olmadıq dili getirmişdi. Tar onun necə deyərənər ciyəparasıydı. O, hətta ölüm yatağında da tarzəndən qırınanı gətirdi.

Yeri galmışken, Hacının Tibb institutunda oxuması Üzeyir beynə heç xoş getməmişdi. Bu gedisi Hacının tərəndən üzələşəcəyindən və ehtiyatlısan da həbi bestəkar Hacı Tibb institutunun rektoruna qəribə görünəcək xahişə müraciət etmişdi. Onu institutdan xaric elatedlərə xahişle. Rector böyük nüfuz sahibi Üzeyir Hacıbəyliyə hörmətinə rəğəm "bu qanunsuzluq və edalatlılıq olar" deyərək beş bir işə qol qoymamışdı.

Mülliəmsiz, məktəb gərəməndən tarıqəməyə qərar verdiyi gün mütləq xatiriyardı. Bu, 1927-ci ilin noyabrın 7-ə təsadüf edən, heç vaxt yaddaşın dan silinmeyecek tarixidir. Həmin gün atası Məmmədə Şəma-



kar mahnları onun ifasında esər darslı nümunəsidir.


Yeri galmışken, Hacı Məmmədov rus və Avropa bəstəkarlarının əsərlərini tərəfə ifa edən ilk sənətək kimi də tarixi döşüb. O, tek bununla yox, digər yaradıcı işləriyle de yəniliklər imzayaşdırıb. Məsələn, tərəfə gatırıdı ifaçılıq texnikasıyla bu əletin neyə qədər olduğunu isbat edib. Hərçənd ömrünün son günündə belə ustəd tarzən elində muma döndərdiyi əletin min bir sırriñin hələ yarısına vəqif olmadıq dili getirmişdi. Tar onun necə deyərənər ciyəparasıydı. O, hətta ölüm yatağında da tarzəndən qırınanı gətirdi.

Hacının qənətindən gərə sənətək, adını çəkmək istəmədi-miz ermeni kamancalaşan hələ canının tapşırışmış, aləti satmaq üçün el-ayaqda düşən arvadının həyəsindən bəter dağ çəkmişərələ bilinməzdi. Bir müddət əvvəl gəzən qarşısında bərənərə bərənərə ona pis təsir etmişdi. Belə bir aqibəti tarına arzulamağın Hacı son nefəsə dənə-dənə "ondan müjağat olun" deməyi lazmı bildi. Kim bilər biləkə də hamən anlırdı böyük sənətəkən gözləri qarşısında dəha hənsi lővhələr canlanırdı.

Nədənə mənə elə gelir o maqamda Hacı tarıqəməyə qərar verdiyi gün mütləq xatiriyardı. Bu, 1927-ci ilin noyabrın 7-ə təsadüf edən, heç vaxt yaddaşın dan silinmeyecek tarixidir. Həmin gün atası Məmmədə Şəma-

lı isti isti günündən köçdü. Həmin gün də dünərək gəlinşəndə təkəli amil-bir-birinə döyüdü. Yox, bu dəfə səbəb rejim deyişikliyi deyildi, ham çalğı, ham de cərrah, bıçaqlıya üzərələrin keşində dayanın, en başlıcısına tərəfdən inqilab eləmiş Hacının tarzəndən dillənir...

Hacı Məmmədov 1981-ci ilin isti isti günündən köçdü. Həmin gün də dünərək gəlinşəndə təkəli amil-bir-birinə döyüdü. Onun ruhunu rəhatlızsız edəcək nəsə yoxdu. 25 il Susan tarıbən ömrü-yənəsini yaşayır. Üzeyir bayının razılılıyla tələbəsi Ağısalım Abdullayevin sinəsində dillənir... Doxsanında xoş gördük! Ölümüzlüyün mübarək, böyük tarzən!



Seymur Elsevər

seymur\_elsever@yahoo.com